

# Zindana boyun əyməyən el ozanı

TÜRKSOY-un 2024-cü il təqvimində anadan olmasının 100 illiyi türk dünyasında yüksək səviyyədə yad olunan XX əsrin ustاد sənətkarı Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, Türkiyə və İranda da yaxşı tanınan, sevilən el sənətkarlarından olub.

Sovet dövründə Azərbaycan aşiq sənətini layiqincə təmsil edib, haqq aşıqlarının bir çoxu kimi acı tale yaşıyan, "Zindan şeirləri" ilə daha da məshhurlaşan Mikayıl Azaflinin yaradıcılığı barədə görkəmli tədqiqatçılar, folklorşunas-alimlər dəyərli fikirlər söyləyiblər. Onun Türk dünyasında tanıdılmasında türkəyi tədqiqatçı Ali Kafqasiyalının xüsusi yeri var. O həm də Azaflının həyat və yaradıcılığına həsr olunmuş doktorluq işinin və Türkiyədə nəşr edilmiş "Mikayıl Azaflı: həyatı, sənəti, əsərləri" və "Qoca qartal Azaflı" kitablarının müəllifidir. Aşağıda sağlığında ustad aşıqla dəfələrlə görüşən və həmsöhbət olan professor Ali Kafqasiyalının Mikayıl Azaflının yubileyi ilə bağlı XQ-yə göndərdiyi yazını təqdim edirik.

## Türk aşiq sənətinin "Qoca qartal"ı

Bir çox şair, yazıçı, alim və ziyalımız Çar Rusiyasının hakimiyyəti və bolşevik istilası zamanı təqib edilərək gülələnib və ya məhbəslərə atılıb. Onlardan biri də görkəmli el sənətkarı, şair, eyni zamanda, gözəl saz havaları yaradan ustad Aşıq Mikayıl Azaflı olub. Sovet dövründə onun əsərləri əldən-əla gəzəs də, toplu şəkilində işıq üzü görə bilməyib. Çünkü aşiq, rejimin tələblərinə boyun əyməyib, sənətinin kommunist təbliğatının alətinə çevirilməsinə imkan verməyib. Bu səbəbdən də uydurma "cinayətlərlə" hələ gənc yaşlarında təqsirli bilinib və azadlıqdan məhrum edilib.

Şeirlərində birində "Dövran zindanlara atdı daşımı, Amansız cəllada verdi başımı" – deyən aşiq bütün yaradıcılığı ilə xalqın dərdlərinin tərcüməni id. Hər cür təzyiqlərə baxmayaraq, el ozanı sazını yerə qoymadı, fikrini açıq söyləməkdən çəkinmədi. Şeirlərində vətən oğullarını mərdliyə, mübarizəyə səslədi:

**Alçaq olma bu beş günlük dünyada,  
Nəsimi tək soyulsan da, kişi ol.  
Babək kimi doğrasalar qolunu,  
Öz qanınlı yuyulsan da, kişi ol.**

Azaflının sənət dünyasında insan, el, millət ən hörmətli, müqəddəs dəyərlərdir. O, 1989-cu ildə İstanbula dəvəti zamanı iştirak etdiyi mərasimdə oxuduğu "Sizin ellər, bizim ellər" rədifi şeirlərdə sovet rejiminin maraqlarına toxunsa da, tarixdə böyük iz qoymuş türklüyün ayrılıq yazılmış ağır taleyini diqqətə çatdırıb, Türk dünyasının birliliyinin yaranacağına da eyham vurub:

**Tarixlərdə qoymuşdur iz,  
Taleyi kəm gəldi təmiz,  
Türk, İstanbul, Bakı, Təbriz,  
Sizin ellər, bizim ellər.**

Azaflı türk dünyasının qanayan yarası olan Güney Azərbaycan türklüyünü heç vaxt gözündən, ürəyindən uzaq tutmadı. O, İran türklərinin göz yaşlarının, könüllərinin səsi olan Şəhriyara müraciət edərək, onunla həmdər olduğunu bildirib:

**Ey Şəhriyar, aman qardaş, hardasan?  
Bilməyirəm ya azadsan, dardasan.  
Yoxsa sən də mənim kimi dardasan?  
Göz yaşından yaranmışdır dəryalar,  
Harayima haray versin dünyalar.**

Mikayıl Azaflının millət sevgisi ölçüyə gəlməyəcək dərəcədə hədsizdir. O, həyatını buna həsr edib. Yaşadığı bələlərin çoxu bu sevgidən qaynaqlanır. Bu müqəddəs varlıq üçün hər cür əzaba döyüb, saçını ağardıb, ca-



nıni yaxıb. Vətəndən ən ülvə məcazlarla bəhs edib:

**Sən məkanım, sən ilhamım, sən yazım,  
Ömrüm, günüm, sevdam, səsim, avazım,  
Məhəbbətim, eşqim, arzum, murazım,  
Şöhrətim sən, büsatımsan, ey Vətən!**

Aşıq sənətinin "Qoca qartalı" adlanan Azaflı yaradıcılığında xalqımıza üz vermiş bələlər tam çılpayılığı ilə açılıb göstərilir. Onun "Sən demə" adlı zahirən çox adı görünüq qoşmasında tale yüklü dərdlərimizi, öz əlimizlə öz başımıza gətirilənlərin təqdimatını görürük:

**Məni bələlara qərq edən, bilsən,  
Sən demə, öz dostum, qardaşım imiş.  
Gözlərimi tutan, başımı kəsən,  
Sən demə, eloğlum, sirdaşım imiş.**

**Bir afət düz yoldan qaytarır məni,  
Elə bil dünyamdan qoparır məni,  
Gördüm bir daşqın sel aparır məni.  
Sən demə, özümüzün göz yaşım imiş.**

**Azaflı, o zalim zülmə "nur" deyir,  
Dəryalar üstündə saray qur deyir.  
Bir özgə səs mənə "durma, vur" deyir  
Sən demə, döydüyüm öz başım imiş!**

Azaflı, eyni zamanda, vətənini sevənlərə canını qurban deyib:

**Harda varsa qananların,  
Aşıqiyəm o canların.  
Vətən üçün yanananların,  
Məlalına qurban olum.**

Şeirlərinin birində "Söndürəmməz sellər məni, unutmasın ellər məni" – deyən, sağlığında klassiklaşən Mikayıl Azaflı heç zaman unudulmayan ustad sənətkardır.

**Ali KAFQASİYALI,  
Ərzincan Binəli Yıldırım  
Universitetinin türk dili və  
ədəbiyyatı kafedrasının  
professoru**